

SONUNCU SİQARETİ ATAN KİMİ:

20 dəqiqə ərzində qan təzyiqi normal səviyyəyə çatır, ürəyin funksiyası bərpa olunur;

8 saatdan sonra qanda olan oksigenin miqdarı normallaşır;

1 həftədən sonra sıfətin rəngi yaxşılaşır, dərinin, saçların, nəfəsin xoşagelməz iyi yox olur;

1 aydan sonra tənəffüs yüngülləşir, yorğunluq, xüsusilə səhərlər olan baş ağrıları keçir, öskürək narahat etmir;

1 ildən sonra ürək xəstəliklərinin inkişaf etməsi riski sıqaret çekən şəxslə müqayisədə yarıya enir;

5 ildən sonra isə ağ ciyər xərcəngi ilə xəstələnmək ehtimalı gündə bir qutu sıqaret çekən şəxslə müqayisədə kəskin azalır.

UNUTMAYIN!



**SİQARET CƏKMƏK
SAĞLAMLIQ ÜÇÜN
TƏHLÜKƏLİDİR!**

Buklet Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

Bukletdə dərc olunanlar Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsaslanır və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sağlam Heyat Tərzi Layihəsinin Milli Koordinatoru ilə razılışdırılmışdır.



Bakı, AZ1122, Zərdabi küç., 96
Tel: 431-12-72, Faks: 430-52-85
office@isim.az www.isim.az

SİQARETİN ZƏRƏRLƏRİ

**HƏQİQİ TƏHLÜKƏLƏR –
TƏHLÜKƏLİ HƏQİQƏTLƏR!**

XX əsrde tütün 100 milyon insanın ölümünü səbəb olmuşdur.

XXI əsrde bu səbəbdən 1 milyard insanın ölümü gözlənilir.



Yanan sigaret nadir kimyevi fabrike benzeyerek,
4 mindən çox müxtəlif birləşmə, o cümlədən
40-dan çox kanserogen (xərcəng xəstəliyi yaradan)
maddə istehsal edir. Nikotinin 2-3 damcısı insan
ürün ölümcül dozadır ki, bu da təxminən 20-25
sigaretin tərkibində olur. Yəni, bir dəfəyə bir qutu
sigaret çəkən insan o zaman öla bilər.



Hamiləlik zamanı qadının orqanızminə daxil olan yanmış sigaretin zərərləri maddələri dərhal bətinindəki əlaqəyə keçir. Nikotinin təsirindən döldün oksigen çatışmazlığı yaranır. Zərərlər maddələr uşağın bütün orqanlarına təsir edərək onun normal inkişafına mane olur. Siqaret çəkən qadınlarda uşaqları az çəkə ilə dünyaya gelir, uşaqlarda əqli çatışmazlıq qeyd olunur, onlar tez-tez xəstələnir və çox vaxt uşaqlığında dövründə ölürlər.



Bəzi adamlar mentollu, nanəli və digər yanlış olaraq "yüngül" adlandırılan siqaret çekirərlər. Ekspertlər hesab edirlər ki, belə siqaretin zərəri adı siqaretdən də çoxdur. Məsələn, sərinləşdirici təsire malik olduğu üçün insanlar tüstünü ağ ciyərlərdə daha çox saxlayırlar. Bu isə adı siqaretdən də təhlükəlidir.




Tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkəri hesab edilir. Ağ ciyər xərçəngindən ölen kişilərin 90%-ında, siqaretçəkmə əsas amil sayılır. Siqaret çəkmək xərçəng xəstəliklərinin digər formalarının yaranmasına səbəb ola bilər.



Tütün çökənin xarici görünüşü dəyişilir. Sıqaretçəkmə dişlərin və dırnaqların saralması, saçların tökülməsi, eləcə də qırışların əmələ gəlməsi ilə nəticələnir. Bəzən insanlar səhvən düşüncülər ki, sıqaret çəkməklə bədən çəkisine nəzarət etmək olar. Əslində isə sıqaretdən imtina etdikdə bədən çəkisi yalnız 3 kq-dək arta bilir. Düzgün pəhriz və fiziki məşqlər sıqaretdən imtina etdikdə bədən çəkisinə nəzarət etməyə imkan verir.



Tütünçökme insanın sağlamlığına zərər gətirməkə
yanaşı ona ciddi maddi zərər vurur və nəticədə
israfçılıq səbəb olur. Siqaret çəken şəxs gündə
siqaret almağı verilən məbləği 365-ə vurmaqla il
ərzində xərclediyi vesaiti hesablaya bilər. 20 il
ərzində isə siqareti xərclənən pula hətta bir
avtomobil almaq mümkün olardı.



Sigaret çökkenin ürəyi çəkməyənlərə nisbətən daha tez zəifləyir. Eyni zamanda ürək-damar xəstəliklərin inkişafı ehtimalı yüksəlir. Uzun illər tütün çəkmək qan damarlarında daralmalara gətirib çıxarırlar ki, bu da onların zədələnməsi ilə nəticələnir. Bu isə son nəticədə aterosklerozun amələ gəlməsini tezləşdirir.



Passiv siqaretçikmə - tütün tüstüsü ilə çırklənmiş hava ilə nəfəs almaqdır. Yandırılmış siqaret, əsas tüstü axını ilə yanışı, etrafə təsir edən tüstü axını mənbejdirdir. Bəzi maddələr yan tüstü axınında dərhal daşılmışdır. Hal-hazırda sübut edilmişdir ki, passiv siqaretçikmə açıcıyər xərçənginin əmələ gəlməsinin əsas risk amillərindəndir və aterosklerozun inkişafına sabəb ola bilər. Passiv siqaretçikmə xüsusilə də uşaqların həyat və sağlamlığı üçün təhlükəlidir.



Siqaret çəkənlər tüstü vasitəsilə atmosferə külli miqdarda zəhərlili maddələr “püskür” və bununla da ətraf mühitə və insanlara zərər vurur.



Tütün tüstüsü ağız boşluğununa ve mədə-
bağırsaq sistemininə də təsir edir.
Aktiv sigaret çəkənlərdə ağız boşluğunun,
dodağın, mədənin və onikibarmaq
bağırsağın xərçənginin, eləcə də xroniki
xəstəliklərin yaranması ehtimalı yüksəkdir.



Az sigaret çekmek o demek deyil ki, öz sağılamlığınıza zərər vurmursunuz. Bəzən insanlar tütünü başqa üsullarla çekirlər, məsələn, qəlyan çekməyə üstünlük verirlər. Geniş yayılmış və yalnız düşüncədir ki, qəlyan on tehlükəsiz tütünçəkmə üslubudur. Adı sigarete nisbətən qəlyan çəkdikdə insan organizmında çox kanserogen maddə qəbul edir və onun qanında dəm qazı 4 dəfə çox olur. Qəlyan tüstüsündə zərərləri, o cümlədən kanserogen maddələrin olması, adı sigaret çəkən insanlardak xəstəliklərin yaranmasına səbəb olur



Sigaretçekmələr arası yaranan fəaliyyət zamanı organizmə nikotin daxil olmur. Sigaret çəkməyə ehtiyacı olmasa da, organizm artıq nikotinə vərdiş edib və ona tələbatı var. Nikotinə qarşı yaranmış daimi tələbat insanı əsəb gərginliyində saxlayır və bununla da stress hallarını daha da artırır.



Yanan sigaret nadir kimyevi fabrike benzeyerek,
4 mindən çox müxtəlif birləşmə, o cümlədən
40-dan çox kanserogen (xərcəng xəstəliyi yaradan)
maddə istehsal edir. Nikotinin 2-3 damcısı insan
ürün ölümcül dozadır ki, bu da təxminən 20-25
sigaretin tərkibində olur. Yəni, bir dəfəyə bir qutu
sigaret çəkən insan o zaman öla bilər.



Tütün çökənin xarici görünüşü dəyişilir. Sıqaretçəkmə dişlərin və dırnaqların saralması, saçların tökülməsi, elcə də qırışların əmələ gəlməsi ilə nəticələnir. Bəzən ince ləkələr yaranır.



Tütünçökme insanın sağlamlığına zərər gətirməkə
yanaşı ona ciddi maddi zərər vurur və nəticədə
israfçılıq səbəb olur. Siqaret çəken şəxs gündə
siqaret almağı verilən məbləği 365-ə vurmaqla il
ərzində xərclediyi vesaiti hesablaya bilər. 20 il
ərzində isə siqareti xərclənən pula hətta bir
avtomobil almaq mümkün olardı.



A close-up photograph of a woman with blonde hair, smiling and holding a small white, crumpled piece of paper or fabric between her fingers. The image has a vintage, slightly faded look.

*Siqaretçəkmənin güclü vərdiş
və hətta asılılığın bir forması
olduğuna baxmayaraq
milyonlarla insanlar
bu təhlükədən qurtula bilir.*